



**Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Media Azadlığı üzrə Nümayəndə**

8-ci Cənubi Qafqaz Media Konfransı

Plüralizm və İnternet İdarəçiliyi

**Tbilisi, Gürcüstan
20-21 oktyabr 2011**

BƏYANNAMƏ

8-ci Cənubi Qafqaz Media Konfransı ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin Ofisi tərəfindən ATƏT-in Bakı və Yerevan ofislərinin yardımı ilə 20-21 oktyabr 2011-ci il tarixlərdə Gürcüstanın Tiflis şəhərində keçirildi. Uzun illərdir ki, Cənubi Qafqaz Media Konfransı Azərbaycan, Ermənistan və Gürcüstandan olan jurnalistlər arasında media məsələləri və əməkdaşlığın müzakirəsi üçün unikal bir forum olmuşdur.

İki günlük konfransda Azərbaycan, Ermənistan və Gürcüstandan olan 70-dən çox hökumət məmurları, parlamentarilər, jurnalistlər, media üzrə ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etdi.

Konfransda müzakirə edilən əsas məsələ İnternet idarəçiliyi and mediada plüralizm idi. İştirakçılar ATƏT və xüsusilə də Cənubi Qafqaz regionunda plüralizmin inkişafında İnternetin rolunu müzakirə etdilər, bu sahədəki beynəlxalq standartlar və təcrübələri təhlil etdilər, İnternetdə plüralizmin gücləndirilməsi üçün özünü tənzimləyən müstəqil qurumların təqdim etdiyi imkanları qiymətləndirdilər və bu sahədə təcrübələrinə istinad etdilər. Bunlarla yanaşı, onlar Cənubi Qafqazda media azadlığı sahəsindəki ən son inkişaf prosesləri ilə bağlı məlumatları paylaşdılar.

Konfrans:

1. Media sahəsində regional əməkdaşlığın vacibliyini qəbul etməklə Azərbaycan, Ermənistan və Gürcüstandan olan media nümayəndələri, vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin konfransda iştirakını alqışlayır.
2. İnternetdəki vətəndaş jurnalistikası və bloçuluq fəaliyyətini vətəndaş fəaliyyəti kimi qəbul edir.
3. Hökumətləri müasir informasiya və kommunikasiya texnologiyaları vasitələrindən istifadə də daxil olmaqla informasiyanın daha da azad şəkildə və geniş miqyasda yayılması üçün zəruri olan bütün qanunvericilik aktları və texnoloji parametrləri tətbiq etməyə çağırır.

4. Hökumətlər tərəfindən internetin Cənubi Qafqaz ölkələrində fikir və ifadə azadlığı üçün açıq və ictimai bir forum kimi qalmasının təmin edilməsini təkid edir ki, buna ATƏT öhdəlikləri əsasında təminat verilir və Beynəlxalq İnsan Hüquqları, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən qorunur.
5. İnternet və onlayn informasiyaya çıxışın milli qanunvericiliklərdə tanınmasını və azad informasiya və özünüifadə hüququnun tərkib hissəsi kimi öz əksini tapanmasını vurğulayır.
6. İnternetin başlıca ATƏT öhdəliyi olan azad məlumat axınının gücləndirilməsi üçün unikal imkanlar verdiyini vurğulayır.
7. İfadə azadlığı hüququn yalnız ənənəvi ünsiyyət vasitələrinə deyil, həmçinin İnternet də daxil olmaqla yeni mediaya da şamil edildiyini vurğulayır. Bu hüququn hər hansı bir şəkildə məhdudlaşdırılması və ya qadağan edilməsi yalnız demokratik cəmiyyətdə zəruri bir hal kimi ictimai marağın qorunması halında, qanunla müəyyən edildikdə və uyğun bir tərzdə əsaslandırıla bilər.
8. Hökumətlərin müdaxilə vasitəsi olaraq internet resurslarını bağlamamasını təkid edir. Bu cür bağlanma yalnız beynəlxalq norma və standartlara uyğun aparıldıqda, eləcə də demokratik cəmiyyətdə zəruri olduqda və legitim bir məqsəddə nail olmaq üçün qanunla təsbit edildikdə əsaslandırıla bilər.
9. Hökumətləri söz hüququnu tənzimləyərkən qeyri-müəyyən hüquqi normalardan istifadə etməməyə, qanunların icrası və təcrübələrdən istifadənin şəffaf və appelyasiyaya açıq olmasını təmin etməyə çağırır.
10. Hər üç hökumətin plüarizmi gücləndirməsində və media ilə bağlı sıxışdırmalar və inhisarçılıqdan əl çəkməsində təkid edir.
11. Media plüarizminin internetin vacib rol oynadığı demokratik cəmiyyətin mövcudluğu üçün başlıca dəyər və ən vacib şərt olduğunu vurğulayır.
12. Hökumətləri bütün vətəndaşlar, eləcə də kənd və ucqar yerlərdə yaşayanlar üçün münasib qiymət və yüksək keyfiyyətli internet rabitəsi yaratmaq və İnternet Proвайderləri arasında sağlam rəqabətin aparılması üçün əlverişli şərait yaratmağa çağırır.
13. İP-lərə hər hansı digər müəssisələrə tətbiq olunan qayda və şərtlərdən başqa hökumətlərin müəyyən etdiyi şərt və qaydaların tətbiq olunmamalı olduğunu vurğulayır. Bundan əlavə, İP-lər internet səhifələrində yerləşdirilən məlumatlara müdaxilə etmədikdə və yaxud qanunsuz məlumatların internet səhifəsindən çıxarılması ilə bağlı məhkəmə qərarına əməl etməkdən imtina etmədikləri təqdirdə başqaları tərəfindən onların xidmətlərindən istifadə edilərək təqdim olunan məlumatlara görə məsuliyyət daşımamalıdırlar.
14. İnternet şəbəkəsinin neytrallığına hörmətlə yanaşılmalı olduğunu vurğulayır; beləliklə qurğu, məzmun, müəllif, mənşə, yaxud məlumatın təyinatından asılı olmayaraq onlayn informasiya və trafiklə bərabər şəkildə davranılmalıdır.

15. Hökumətləri İnternet Provayderləri tərəfindən şəbəkə neytrallığına hörmət prinsipinə əməl etməyə və onların məlumat trafikinin idarəçiliyi siyasətlərinin şəffaflığını təmin etməyə çağırır.
16. Hökumətlərin İnternet idarəçiliyi siyasətlərinin hazırlanmasında vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr aparmaları və bu prosesə onları cəlb etmələrinə təkid edir.

* * *